



Samir Səttarov

sosiologiya üzrə fəlsəfə doktoru

Terrorçu dövlətin terror siyasəti

Son bir ay ərzində müzəffər Azərbaycan ordusu ölkəmizin işğal olunmuş ərazilərini azad etməkdədir. Ermənistan silahlı “qüvvələri” Azərbaycan ordusu ilə döyüşlərdə uduzaraq geri çəkilməkdədir. Döyüş meydanında tab gətirməyən düşmən İkinci Qarabağ müharibəsinin demək olar ki, ilk günlərindən 90-cı illərdə olduğu kimi millətimizin və dövlətimizin iradəsini qırmaq məqsədi ilə Azərbaycanın sivil əhalisini hədəfə almaqla öz çirkin və şərəfsiz terror siyasətini davam etdirir. Məğlubiyyəti ilə barışmaq istəməyən Ermənistan dövləti döyüş xəttindən uzaq olan Tərtər, Migəçevir, Gəncə, Bərdə və başqa Azərbaycan şəhər və kəndlərində yaşayan və hərbi əməliyyatlarda iştirak etməyən siviləri hədəfə alır. Atəşin əksər hallarda ballestik raketlər vasitəsi ilə məhz Ermənistanın ərazisindən aparılmasının digər məqsədi isə təxribat xarakteri daşıyır.



Azərbaycanın şəhər və kəndlərini hədəfə almaqla Ermənistan hakimiyyəti Azərbaycanı onun ərazisini hədəfə almağa təhrik edir. Bu cür təxribatların məqsədi isə Ermənistanın üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkələrini və ilk növbədə Rusiyanı münafişəyə cəlb etməkdir. Belə bir halda demək olar ki, düşmən cəbhədə vəziyyəti öz xeyrinə dəyişmək üçün hətta ərazisində yaşayan vətəndaşlarının həyatını zərbə altına qoymağa

hazırdır. Belə çirkin əməllər Ermənistanın dövlət səviyyəsində apardığı siyasətin bir hissəsi olub və olmaqdadır.

Ballistik raketlərin dinc əhali əleyhinə tətbiq edilməsinə gəldikdə isə qeyd etmək lazımdır ki, bütün beynəlxalq konvensiyalar belə əməlləri qadağan edir. Bunu tətbiq edən dövlətlər və şəxslər mütləq şəkildə Beynəlxalq Hərbi Tribunal qarşısında cavab verməlidir. Qeyd edək ki, Ermənistan ərazisindən buraxılan ballistik raketlərin Azərbaycanın şəhər və kəndlərinə düşməsinə təsadüfi hal adlandırmaq olmaz. Çünki raket silahları, yəni Toçka-U, R-17 SKAD tipli operativ taktiki raket sistemlərinin istifadəsi zamanı hədəfin rəqəmsal koordinatları daxil edilir və onlara döyüş tapşırığı verilir.



Qarabağ Azərbaycandır!

Belə bir halda Azərbaycanın dinc əhalisinin Ermənistanın siyasi və yaxud hərbi rəhbərliyi tərəfindən qərəzli şəkildə hədəfə alınmasında məsuliyyət onların üzərinə düşür. Xüsusən də qeyd etmək lazımdır ki, raket zərbələrinin əksəriyyəti məhz humanitar məqsədli atəşkəsin elan olunmasından dərhal sonra Azərbaycanın yaşayış məntəqələrinə endirildi. Bu cür raket zərbələrinin endirilməsi və mülki insanlara qarşı terror aktının törədilməsi beynəlxalq hüququn norma və prinsiplərinin, o cümlədən Cenevrə Konvensiyasının, xüsusilə də Mühəribə zamanı mülki əhalinin müdafiəsi haqqında 1949-cu il 12 avqust tarixli Konvensiyasının müddələrinin kobud şəkildə pozulması deməkdir. Başqa sözlə bu beynəlxalq cinayətdir və beynəlxalq terrorizmdən başqa bir şey deyil. Maraqlıdır ki, dünya ölkələri və ictimaiyyəti Ermənistanın bu cür cinayətləri törətməsi faktlarını görərək onu nə qınayır, nə də ona qarşı sanksiyalar tətbiq edir. Əksinə bir çox ölkələr bu terrorist dövləti hələ də silahlandırır.

Yuxarıda qeyd olunanları nəzərə alıb, ölkəmizin Baş prokurorluğu və digər hüquq mühafizə orqanları rəsmi qaydada Beynəlxalq Hərbi Tribunalə müraciət etməli, faktlar və dəlilləri təqdim etməli və Ermənistanın terrorçu hakimiyyətinin məsuliyyətə cəlb edilməsinə nail olmalıdır.

Qarabağ döyüşlərinə PKK və ASALA terrorçularının cəlb edilməsi faktı Ermənistanın terrorçu dövlət olmasının daha bir sübutdur. Bildiyimiz kimi, ASALA 1975-ci ildən etibarən fəaliyyət göstərən erməni terror təşkilatıdır. 1980-ci illərdə dünyanın müxtəlif ölkələrində çoxlu sayda terror aktı törədən bu təşkilatın yaraqlıları indi də Qarabağ ərazisində millətimiz və ölkəmiz əleyhinə fəaliyyətini davam etdirir. Muzdlu PKK terrorçularının isə Qarabağ ərazisinə gətirilməsində məqsəd döyüş təcrübəsi olan terroristlərin ordumuza qarşı hərbi əməliyyatlarda üstünlüyün təmin edilməsidir. Digər tərəfdən həm Ermənistan həm də PKK üçün Türkiyə və türk dünyası düşmən hesab edildiyi üçün bu məsələdə də PKK-nın və Ermənistanın maraqları üst-üstə düşür. PKK rəhbərliyi ilə Ermənistan arasında danışıqlar hələ müharibədən qabaq yəni 2020-ci ilin iyun ayından başlamışdır. Hal-hazırda əldə edilən çoxsaylı məlumatlara əsasən PKK terrorçuları Azərbaycan ordusu əleyhinə döyüşlərdə aktiv iştirak edir.

Bütün bunları nəzərə alsaq demək olar ki, Ermənistan beynəlxalq terrorizmi dəstəkləyən və terrorizmi öz məqsədləri üçün istifadə edən terrorçu dövlətdir. Ümid edək ki, Ermənistanın bu fəaliyyəti yaxın zamanda beynəlxalq təşkilatlar tərəfindən qarşısı alınacaq və terrorçuluq fəaliyyətində bilavasitə iştirak edən şəxslər məsuliyyətə cəlb ediləcəkdir.

02 noyabr. – 2020...<https://science.gov.az/az/news/open/14847>